

525-ci qəzet

WWW.525.az

03 iyul 2012-ci il, çərşənbə axşamı №115 (3671). Qiyməti 20 qəpik

QHT-hökumət dialoqu keçirildi

ƏLİ HƏSƏNOV: "BİZ DÖVLƏT OLARAQ QHT-ləri ÖZÜMÜZƏ TƏRƏFDAŞ GÖRÜRÜK"

Dünen Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Teşkilatlarına Dövlət Dəstəyi Şurası "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" məvzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məslələr şöbəsinin müdürü Əli Həsənov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənenyarlı, Mehriban Vəzir, Razi Nurlullayev, Eynulla Fətullayev və digər şəxslər qatılıblar.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millet vəkili Azay Quliyev giriş nitqi ilə çıxış edərək, respublikada vətəndaş cəmiyyətinin formalasdırılması, QHT sektorunun inkişaf etdirilməsi üçün dövlətin bilavasitə təşəbbüsü ilə bir səra mühibbə adımların atıldığından qızışçı çatdırır. O, bu kimi işlərin həm qanunvericiliyin, həm də struktur sahələrdə görüldüyü bilidir. Toplantının keçirilməsini zəruri edən amillərdən də söz açan Şura vətəndə buları söyləyib: "Bu günkü dövrimi masada Azərbaycanda QHT-lərlə hökumət arasındakı eməkdaşlığın hazırlığı varlığı, QHT-hökumət dialoquğun bugünkü durumunu, idiyə qədər keçirilən yol, hökumətin QHT-lərlə bağlı həyata keçirdiyi işlər, əldə edilən uğurlar, QHT-hökumət münasibətlərində üçüncü sektorun güclü və zəif tərəfləri, QHT-ləri düşündürən əsas məsələlər və sair etrafında müzakirələr aparılacaq. Hər kəs bəlli ki, hökumət son illər, xüsusilə də 2007-ci ildən bu yana QHT-lərlə çox sıx eməkdaşlıq edir. 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının işq üzü görməsindən bu yana üçüncü sektorda yeni bir canlanma mərhələsinin şahidi olmuşdur. Ətə-



müddət ərzində Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə ayrılan vəsaitlərin birbəsə ümvanə çatdırılması, bir sira qanunələrin qəbulu, bir sira teklif edilmişsi, yeni qanunların qəbulu, bir sira təşəbbüsə dəqiqət və qayğı ilə yanaşma bilek. Təsdiçi deyil ki, son illər ərzində Şura tərəfindən təxminən 1400-dən çox layihə və program maliyyətədirilər və bu məqsədən təxminən 12 milyon dollar cıvarında vəsait ayrılib.

Ardı 3-cü səh.

Tanınmış şirkətin əməkdaşları korrupsiyada ittiham olunur

Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətin əməkdaşları barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumatə görə, "Veysəoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilmişdir. Barədə Baş prokuror yanında Korrupsiya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət artırılmışdır. Aparılmış audit yoxlaması ilə cəmiyyətin satış şöbəsinin satış təmsilçiləri Əliyev İlqar Kərim oğlunun həmin vəzifədə işlədiyi müddət ərzində hesabında 9 min 98 manat, Vəliyev Şamil Vəliyeddin oğlunun hesabında 9 min 525 manat, Həsimov Fuad Yadiqar oğlunun hesabında 5 min 773 manat və Mahmudov Elvin Dadaş oğlunun hesabında 14 min 648 manat — cəmi 39 min 42 manat məbləğində çatışmazlıq aşkar edilib, bununla da müəssisənin qanunluq qurunun monafechine külli miqdarda ziyan vurulub. Fakta gərə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsemə və ya israf etmə) maddəsi ilə



cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluğun yeni korrupsiya faktı ilə bağlı başqa bir məlumat da yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatə görə, Samaxı rayon sakini Əsgərov Pervin Perviz oğlunun Hüseynov Ramiz Məmmədəli oğlu tərəfindən aldadılaraq pulunun mənimsənilmesi barədə Baş prokuror yanında Korrupsiya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzində daxil olmuş müraciəti araşdırılır.

Müyyən edilib ki, R. Hüseynov özünü iş icraçısı kimi təqdim etməklə P. Əsgərovun etibarından səi-istifadə edərək Bakı şəhərində elektrik stansiyasına mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə addadaraq 20 may 2012-ci il tarixdə ondan 1.800 manat məbləğində pul almaqla doluduzluq edib. Fakta gərə Cinayət Məcəlləsinin 178.2.4-cü (doluduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

ЗОЛОТОЙ ДЕПОЗИТ

Новая услуга от Международного Банка Азербайджана

Не доверяете бумажным деньгам?
Предпочитаете вкладывать деньги в золото?
В таком случае Золотой Депозит, объединяющий
в себе традиционное доверие золоту и
стабильность самого крупного банка страны,
создан именно для Вас!

Золото всегда в моде.

200
AZƏRBAYCAN
BEYNƏLXALQ BANKI

Тел.: *2265 или [012] 437 7900 / www.ibar.az

Mütəllibov Bakıya nə vaxt gəlir?

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov iyulun 10-a kimi Bakıya gələcək. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əliyadə Modərn.az saytına açıqlamasında bildirib.

A. Əliyadə qeyd edib ki, eks-prezident Moskvadə işlərini həll edərək vətənə dönməyə hazırlaşır. "Mən

Ayaz baylösə demek olar ki, hər gün əlaqə saxlayıram. Onun Moskvadə həll

edilisi bir çox işi var. Onları həll etdikdən sonra bi ayın 10-a kimi vətənə döñəcək. Konkret deyə bilmərem ayın neçəsi geləcək".

Qeyd edək ki, sabiq prezident Ayaz Mütəllibov ASDP həmsədrliyindən

və siyasi fealiyyətdən getdiyini açıqlayaraq Bakıya döndükdən sonra şəxsi

həyatına vaxt ayıracığını bildirib.

Lənkəranda zəlzələ oldu

Azərbaycanın Lənkəran rayonunda zəlzələ olub. AMEA Respublika Seismoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumatə görə, zəlzələ iyulun 1-də saat 07:23-də Lənkəran şəhərində 28 km şimalı-qərbdə qeydə alınıb. Episentrə zəlzələ 4 balla qədər olub. İnsan itkiyi yoxdu.

Erməni silahlı bölmələri atəşkəsi

yenə pozdu

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidohmedli, Horadız, Ağdam rayonunun Baş Qərvənd, Şixlər, Şirvanlı və Şurabəd, Xocavənd rayonunun Kərapatkino, Goranboy rayonunun Tapqaraq yurulı kəndləri yaxınlığında və adızsı yüksəkliklərde yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatə görə, düşmən cavab atesi ilə susdurulub.

İki əsgərimiz minaya düşdü

Azərbaycan Ordusunun əsgərləri minaya düşüb. APA-nın məlumatına görə, hadisə Ağdamın Yusifcanlı kəndi ərazisində qeydə alınıb. Təmas xəttində minanın parlaması neticəsində, Milli Ordunun əsgərləri — Sabir Turab oğlu Kərimli və İsmayıllı Şahvələ oglu Hüseynov yaralanıb. Yaralı əsgərlər hospitala yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, S. Kərimli Bakının Xəzər, İ. Hüseynov isə Səbail rayonundan və heqiqi hərbi xidməte çağırılıblar.

Xəzərdə dənizdibi seysmik stansiyaların yeri müəyyənləşdirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seismoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işlərinə başlanılb. RSXM-in mətbuat xidmətindən AzərTAc-a bildirilər ki, bununla bağlı ABŞ-nın "Kinemtriks" şirkətinin əməkdaşları Mathias Franke, Martin Tymor Rapa və Rudy Diazin Bakıda səfərdədirilər. Sofer çərçivəsində qonaqlar AMEA RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişliyin və Mərkəzin əməkdaşlarının iştirak ilə dənizdibi seysmik stansiyalar quraşdırılacaq platformalar olublar. Artıq platformalar da dənizdibi stansiyaların yeri müəyyənləşdirilib. Yaxın əylərdə dənizdibi seysmik stansiyalar Ümid, Bahar və Günoşlu yataqlarındaki platformalarda quraşdırılacaq. İlk mərhələdə stansiyaların quraşdırılmasında amerikalı mütəxəssisler istirak edəcəklər. Gələcəkdə isə bi tipli stansiyaların mərkəzin öz əməkdaşları tərəfindən quraşdırılması nəzərdə tutulur.

İndiyədək MDB məkanına daxil olan heç bir ölkədə dənizdibi seysmik stansiyalar quraşdırılmayıb.

MDB hökumət başçılarının növbəti sammitinin vaxtı açıqlanıb

MDB üzvü olan ölkələrin hökumət başçılarının növbəti sammitinin vaxtı açıqlanıb. "APA-Economics"ın MDB İcrayıyə Komitəsinin saytına istinadən xəberinə görə, növbəti zirvə toplantısı bu il sentyabrın 28-də Yaltada keçiriləcək. Sammitdə regional əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunacaq.

Rəsmi Bakıdan İranda həbs edilən şairlərlə bağlı yeni açıqlama

"Azərbaycan həkimiyəti İranda həbsdə saxlanılan azərbaycanlı şairlər Ferid Hüseyn və Şəhriyar Hacizadənin taleyi ilə bağlı beynəlxalq hüququn imkanı verdiyi bütün addımları atı". APA-nın məlumatına görə, bu sözləri jurnalistlər açıqlamasında Prezident Administrasiyasının ictimaiyyəti şöbəsinin müdürü Əli Həsənov deyib. O müvafiq qurumlar tərəfindən İran hökuməti ilə danışqların davam etdirildiyini deyib: "İran hökumətinin bu insanların neyin osasında həbs etdiyini və onların taleyi ilə bağlı nə dül-



sündüyüünü müvafiq qu-

sürlü təqsirləndirildiyini iddia edilər. Bu barədə İrannın "Tabnak" və "Aran" saytları xəbor yayıb. Məlumatda iddia edilər. Ba

susluqda təqsirləndirildiyini iddia edilər. Bu barədə İrannın "Tabnak" və "Aran" saytları xəbor yayıb. Məlumatda iddia edilər. Ba

"Onlar İsrailin köşfiyyat orqanı olan "Mos-sad" a casusluq etdiklərini etiraf ediblər. F. Hüseyn və Ş. Hacizadəyə qarşı irəli sürülen ittihadlarla bağlı sənədlər rəsmi Bakıya göndərilər".

Azərbaycan Xarici İşlər Naziri isə İran mətbuatında gedən bu məlumatları təkbiz edib.

Qeyd edək ki, İranda bu ən ağır ittihadlar sayılır və gələnləri sübuta yetiriləcəyi töddər. Məlumatda iddia edilər. Ba

susluqda təqsirləndirildiyini iddia edilər. Bu barədə İrannın "Tabnak" və "Aran" saytları xəbor yayıb. Məlumatda iddia edilər. Ba

Türkiyədə Azərbaycan derbisi: "Qarabağ" "Traktor Sazi"yə qarşı

Türkiyədə tolim-məsq toplantılarında olan "Qarabağ" klubu Cənubi Azərbaycanın "Traktor Sazi" klubu ilə yoldaşlıq görüşü keçirəcək.

Qol Az-in "Qarabağ"ın saytına istinadən



iyulun 11-də Ankaranın



Qızılcahamam bölgə-

sində baş tutacaq.

Məlumatda qeyd edilər. "Qarabağ"ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma komandanın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nozorələrə vətənə dəvət etdirilər. Məsələn, Qurbanov "Qarabağ"ın 1970-ci ilə qədər qurulduğu zamanlardan əvvələrə vətənə dəvət etdirilər. Məsələn, Qurbanov "Qarabağ"ın 1970-ci ilə qədər qurulduğu zamanlardan əvvələrə vətənə dəvət etdirilər.

Məlumatda qeyd edilər. "Qarabağ"ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma komandanın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nozorələrə vətənə dəvət etdirilər. Məsələn, Qurbanov "Qarabağ"ın 1970-ci ilə qədər qurulduğu zamanlardan əvvələrə vətənə dəvət etdirilər.

Məlumatda qeyd edilər. "Qarabağ"ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma komandanın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nozorələrə vətənə dəvət etdirilər. Məsələn, Qurbanov "Qarabağ"ın 1970-ci ilə qədər qurulduğu zamanlardan əvvələrə vətənə dəvət etdirilər.

Məlumatda qeyd edilər. "Qarabağ"ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma komandanın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nozorələrə vətənə dəvət etdirilər. Məsələn, Qurbanov "Qarabağ"ın 1970-ci ilə qədər qurulduğu zamanlardan əvvələrə vətənə dəvət etdirilər.

Məlumatda qeyd edilər. "Qarabağ"ın planında iyulun 11-də yoxlama oyunu keçirmək olmayıb. Amma komandanın baş məşqçisi Qurban Qurbanov ümummilli maraqları nozorələrə vətənə dəvət etdirilər. Məsələn, Qurban

Kamilə Əliyeva: "Parlamentin və parlamentarilərin səlahiyyətləri yetərincədir"

Müsahibimiz millət vəkili, BDU-nun professoru Kamilə Əliyevadır.

— Kamila xanım, artıq Milli Məclis 2012-ci il üçün yaz və növbədənkomar sessiyalarını işini yekunlaşdırır, növbəti yay tətili noxix. Bu baxımdan, bu sessiyaların yekunlarını necə qiymətləndirirsiniz? Parlament və parlamentarilər bu sessiyalarda öz üzərlərinə düşən işin öhdəsində maksimum da olsa, gələ bildimi?

Ümumiyyətə, parlament yaz və növbədənkomar sessiyasında çox səmərəli işlədi. Bu sessiyalarla bir sır həlli vacib olan qanun laiyhələri qəbul olundu. Həmçinin, qəbul olmuş mövcud qanunlara — məsələn, ölkəde çıxarıyalılığın inkişaf etməsi, siyasi partiya institutunun daha da oturmuşluğu və gücləməsi üçün 1992-ci ildən qüvvədə olan "Siyasi partiyalar haqqında" qanuna, o cümlədən, digər qanunvericilik aktlarına — Cinayət, İnzibati Xətalar, Vergi məcəlleləri, "İnformasiya əldə etmək haqqında", "Yol hərəkəti haqqında" və sair qanunlara bir sırə önləmələr və deyişikliklər edildi.

Yaz sessiyasında hökumətin ilin yekunu ilə bağlı hesabat dənildi. Mən və həmkarlarım hesabatla bağlı öz təkliflərimizi irolu sürük. Bu təkliflərin əksəriyyəti hökumət tərəfindən qəbul edildi. Burunla yanaşı, yaz sessiyasında ənənəvi olaraq Ombudsmanın, bələdiyyələrin işinə nazərat edən orqanın — Bələdiyyələrlə İş üzrə Mərkəzin illik hesabatları oldu, millət vəkilləri bu yönələrə dənək təklif və iradalarını səsləndirdilər. Həmçinin, növbədənkomar sessiyasının işi öz əlamətdarlıq ilə yadda qaldı, yəni, eks-prezidentlərə bağlı qanunun ikinci səsvermesi keçirilərək, məlumat qanunvericilik aktivinə qəbulu birdəfələk öz həllini təmənmiş oldu. Diger qanunlarımı kimi, bu qanunun da qəbulu çox mütərəqqi və əlamətdar haldır. Bu qanun Azərbaycan bir daha demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğunu yolu lunda necə inamlı addımladığını ortaya qoymuş oldu. Bu baxımdan, parlamentin və parlamentarilərin işini yüksək qiymətləndirirəm.

Bir millət vəkili kimi bu dövr ərzində öz fəaliyyətinizdən



Burada sizə, hansısa korporativ maraqlar rol oynamır ki?

bilmərəm.

— Bütövlükdə qarşındaki 3 il ərzində hansı qanunların qobulun istərdiniz?

Qarşındaki 3 il ərzində bundan sonra da xalqın maraqlarına xidmət edən, onun rifahının yüksəlməsinə xidmət edən qanunların qəbul olunmasını isteyirdim. Konkretna, olaraq belə cavab verirdim ki, Azərbaycan dövlətinin iqtisadiyyatının güclənməsinə və onun dünyasında siyasi çöküşün artmasına xidmət edən qanunların qəbul edilməsinin tövəfdarıyam.

— Qanunlarımız belə götürdükdə, mütarəqqidir və hotta, idealdır. Bəs, onların icrası necə...

Qeyd etdiyiniz kimi, qanunlarımı idealdır. Bugünkü gün onların icrası da yüksək səviyyədə yeriye yeriştir. Bunun barış nümunəsidir ki, qəbul olmuş qanunların yüksək səviyyədə icrası notecisində Azərbaycan iqtisadi və siyasi cəhətdən regionda, bütövlükdən döndəndən önde gəden dövlətlərdən birinə çevrilib. İnsanlarımızın iqtisadi durumu günün gündən yüksəkdir. Ona görə de bu qanunlarda heç bir yəndə birmənələr olmayan, daha doğrusu, məsbət olmayan rəylər, fikirlər var...

— Mən heç də belə deməzdim. Düşünürüm ki, her bir millət vəkili öz seçildiyi ərazinin problemlərini yaxından bilir və bu istiqamətdə işlər aparıb. Biliyinən, bəzən seçicilər maddi yardımla bağlı millət və killərləri müraciət edirlər. Aydın məsələdir ki, bu da öz həllini tapşırmaqda seçici deputatdan razı qalır. Seçicilər bilməlidir ki, deputat maddi yardım vermərəm. Buz qanunvericiliyin orqanı, Seçicilər maddi — rifahının halının qaldırılması, yaxşılaşdırılması ilə eləqədar qanun layihələri hazırlayırlar. Bir dənə qeyd etmək istəyirəm ki, 4-cü çağırış Milli Məclis deputatları çox faalırlar və əsərərlər işləyirler.

— Gözənlədiyinin inddə eiddiyinə əksinə olaraq, yenə də "Elm haqqında", "Ali təhsil haqqında" qanun layihələrinin parlament müzakirələri gerçəkləşmədi. MM-in Elm və təhsil komitəsinin üzvü kimi, bunun əsl səbəbinə nə ilə izah edərdiniz?

— Xeyr, burada her hansı bir korporativ maraqdan səhərbət gedə bilməz. Elm, eləcə də ali təhsil haqqında qanunlar çox ciddi qanunlardır. Ona görə de bu qanunlarda heç bir yəndə birmənələr olmayan, daha doğrusu, məsbət olmayan rəylər, fikirlər var...

— Mən heç də belə deməzdim. Düşünürüm ki, her bir millət vəkili öz seçildiyi ərazinin problemlərini yaxından bilir və bu istiqamətdə işlər aparıb. Biliyinən, bəzən seçicilər maddi yardımla bağlı millət və killərləri müraciət edirlər. Aydın məsələdir ki, bu da öz həllini tapşırmaqda seçici deputatdan razı qalır. Seçicilər bilməlidir ki, deputat maddi yardım vermərəm. Buz qanunvericiliyin orqanı, Seçicilər maddi — rifahının halının qaldırılması, yaxşılaşdırılması ilə eləqədar qanun layihələri hazırlayırlar. Bir dənə qeyd etmək istəyirəm ki, 4-cü çağırış Milli Məclis deputatları çox faalırlar və əsərərlər işləyirler.

— Gözənlədiyinin inddə eiddiyinə əksinə olaraq, yenə də "Elm haqqında", "Ali təhsil haqqında" qanun layihələrinin parlament müzakirələri gerçəkləşmədi. MM-in Elm və təhsil komitəsinin üzvü kimi, bunun əsl səbəbinə nə ilə izah edərdiniz?

— Yuxarıda qeyd etdiyim kimi, hər iki qanun layihəsi hələ ki, İşçi Qrup tərəfindən işlər getdiyindən onların qəbulu bir az longiyr. Yəni, burada başqa bir məna və məqam axartmasına doymay.

— Səxson siz özünüz bir elm adamı və ali təhsil mütoxəssisi kimi, bu qanunlarda hansı məqamlar- hansı kimi, onlar burada yoxdur — oksin tapşaması istəyir və bunda israrlısınız?

— Hər iki qanun layihəsi hələ ki, İşçi Qrup tərəfindən işlər getdiyindən onların qəbulu bir az longiyr. Yəni, burada başqa bir məna və məqam axartmasına doymay.

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Bir millət vəkili olaraq, parlamentin səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə səlahiyyətlərin verilməsi düzəncəndəsiniz?

— Mən deydim ki, Azərbaycan Respublikası parlamentinin və parlamentarilərin yeterince səlahiyyətlərin yeterli hesab edirsiniz, yoxsa, siz de ona bazi siyasi dairələr kimi, əlavə sə



"Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti üzrə

"Internet mediasının qəzetlərin payına şərik çıxdığı danılmaz faktdır"

MÜSAHİBİMİZ "Səs" QƏZETİNİN BAŞ REDAKTORU BƏHRUZ QULİYEV'DİR

— "Səs" qəzeti nə vaxt və hansı siyasi sərafdə yaranıb?

— "Səs" qəzeti müstəqil Azərbaycan ilk mətbəti organından biri, müasir qəzetçiliyi tariximizdə özünəməssus yer tutmuş media təsisatıdır. Dövlət qeydiyyatına 1990-ci ildə alınsa da ilk nömrəsi 1991-ci il yanvarın 11-də işçilərin gərbi. Rəqəmlərdən göründür ki, qəzet ölkəmizin siyasi, iqtisadi heyatının ən ağır və məsuliyətli dövründə işçilərin gərbi. Buna baxmayaraq "Səs" qəzeti fealiyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik, azərbaycanlıq ideologiyasının çarşı olub, cəmiyyətdə siyasi plüralizmə keskin ehtiyac duyulduğu həmin illərdə sağlam düşüncəli vətənpərvər ziyanlılarının tribunası roluunu oynayıb. Sağlam əqidi, milli özüñüdərk rühundan köklənmış insanları ətrafında birləşdirən bu qəzet heç zaman öz yolundan dönməyib, ümummilli lider Heydər Əliyevin ideyalarını qətiyyətə tövliq edib.

Sizin səhlinizin əsasında, bir anlığa "Səs" qəzetiñin yaradıcısı həmin dövrə qiyabi ekskurs edək. Ölkədən nə baş verirdi? Azərbaycanı bürümüş etiraz dəlgələri, Ermenistan tərəfindən Qarabağın işğal cəhdinə moskvapərəst həkimiyətin müəmmələsi sükünt, digər tərəfdən həkimiyətə gelmək isteyən qüvvələrin başlaşdırıcı idarəcəsəs proseslər ölkəmiz üçün arzuolunmaz nəticələr və edirdi. Belə bir sərafdə insanlar nə edəcəklərini, kimin — həkimiyətinni, müxalifətinin sözünü qulaq asaçığını yeqinləşdirə bilirdi. Mətbət orqanları da müstəqil mövqə sərgiləyə bilirdilər. Köhnələr sovet stereotipindən, yenilər isə sorışılıqlı, tərəfəşlik girdəbindən qurtula bilmediklərindən cəmiyyətin təsəssübünü çəke bilmirdilər. "Səs" qəzeti isə yaranmış ilə bütün bəyənlərin vurub dağıdı. O dövrün sadıq oxucuları da təsdiq edər ki, 4 sohifolik "Səs" qəzeti hər keçis sohər saatlarında baslaşaraq səbsizliklə gözəldir. Bir infor-masiya vasitəsi idi. Digər tərəfdən, "Səs" qəzeti müqəddəs bir missiyani yeriñə yetirirdi.

Bu qəzet yalnız xalqımızın maarif-



lənməsi, dövlətimizin maraqlarının qorunması ideologiyası əsasında qurulan bir naşır idi. Həmin dövrə "Səs" qəzeti xalqın arasında parçalanma yaratmaq çələnglərə, dövlət müstəqilliyimizə qarşı olan daxili və xarici qüvvələrə laqıllı cavablarını verdi, sağlam bir ideologiya nümayiş etdirdi. O illərdə, xalqını sevən, dövlət suverenliyimizin qorunması uğrunda mübarizə aparan, Heydər Əliyev dəhəsinin bu ağır günlərdə xalqımızın və dövlətimizin yeganə icməsi və dövlətçiliyinə zərurətli dərəcədə xidmət edəcək.

— *Qəzətinizin on yüksək tirajla çıxdığı dövr nə vaxt olub?*

— Qəzətlərin daha çox tirajla çap olmasına üçün orada dərc olunan məqələlərin keyfiyyəti, əhəmiyyətli dərəcəsi, içtimai fikrə təsir etmək güclü əsas götürür. "Səs" in bə gün də yeterince oxucus var. Her halda Azərbaycanın oxucu kontingentini nəzərə alıb deyə bilsək ki, oxucularımız kifayət qədərdir. Amma qəzətin tirajı baxımımdan de-

ya bilsək ki, "Səs" qəzeti müxalif mövqədə dayandığı 1990-92-ci illərdə dəha çox tirajlanır. O dövrlerdə 3-4 müstəqil qəzətdən biri kimi, 27-30 min tirajla çıxan "Səs" qəzeti hem de sağlam müxalifəciliyini əsasın qoyub. Müxalifədə olan zaman da qəzətimizin əsas ideologiyası azərbaycanlılığın tərennümü idi. Yuxarıda söylədiyimiz kimi, bu, qəzətimizin müxalifət mövqeyində dayanmasından çox, oxucuları maarifləndirmək missiyasından, xalqın sevimli, ezeləzələz lideri, ulu öndərindən böyükə böyükə böyükə bir pay informasiyasız qalar. Çünkü hər media vasitəsinin öz istifadəçi var. Kiməsə demək olmaz ki, son qəzətdən yox, internetdən məlumat-

lərime, 1998-ci ildə mətbuatın üzərindəki senzurannın loqvi məsələsidir. 2003-cü ildən isə mətbuatımızın inkişaf tarixində yeni sohifa açıldı. Prezident İlham Əliyevin Azərbaycan mətbuatının inkişafındakı yeri, rolu onda böyükdür. 2005-ci ildə Milli Mətbuatımızın 130 illik yubileyi münasibətlə jurnalistlərə faxlı adları verilmesi ilə bağlı Sərəncam, Kültəvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, Kültəvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduñun yaradılması Azərbaycan mediasının həyatında yeni sohifədir. Prezident İlham Əliyevin jurnalistlərə faxlı adları verilmesi, mətbət orqanları bir dəfəlikə yardımın ayrılmış, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan MDB ölkələrindən analoqu olmayan sənəcamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir dərəcədə etdi. Prezident İlham Əliyev bir dərəcədə Azərbaycanda söz azadlığı, demokratianın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinin göstərilməsi, eñ əsasi iso jurnalistlərin möjtəsəb problemlərinin aradan qaldırılması istiqamətində ilkin add

Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin qarşılıqlı əməkdaşlığı dair saziş bağlaması ilə əlaqədar tedbir keçirilib. APA-nın məlumatına görə, imzalanma mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov arasında baş tutub. Əbülfəs Qarayev bildirib ki, saziş mədəniyyət və inceşənət müəssisələri, turizm sonəsini üçün peşəkar kadr hazırlığı sahəsində, habelə ümumi orta təhsil müəssisələri, o cümlədən uşaq yaradıcılıq mərkəzləri, uşaq müsiqisi və inceşənət məktəbləri, şagirdlərinin respublikanın qoruq və muzeylərində tarix, diyarşurasınlıq və bəlli təhsil üzrə seyyar dərslərinin təşkili və keçirilməsi sahəsində əməkdaşlıq haqqındadır. Nazirin sözlerinə görə, tərəflər respublikanın turizm, mədəniyyət və inceşənət sahələrinin peşəkar müətəssislərə olan tələbatını nəzərə alaraq, aidiyatlı və orta ixtisas məktəblərinə tələb qəbulu üzrə dövlət sifarişinin hazırlanmasının tənzimlənməsi, həmin müəssisələrdən kadrların hazırlanması, gənc müətəssislərin işləmə tomin olunması qaydalarının müəyyənləşdirilməsi, əlavə təhsilin, stajkeçmə və kadr ha-



zılığının təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin artırılması, birgə elmi tədqiqatların aparılması və s. sahələrdə əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi. Səsizdə birgə konfrans, seminar və deyiriyi məşələlərin teşkil, turizm elminin inkişaf etdirilməsi, sahələrin maraqlarına cavab verən gənc alimlərin hazırlanması, elmi tədqiqatların desteklənməsi, uşaq və gənclərin beynəlxalq standardları uyğun təhsil almazı, gənc is-

tedadlarının desteklənməsi, yaradıcı İmkanlarının genişləndirilməsi şəraitin yaradılması, mövcud olan müxtəlif tipli tədris müəssisələrinin fəaliyyətlərinin geniş inqərası formaunda qurulması kimi vacib məşələlər öz əksini tapıb. Eyni zamanda tərəflər arasında Azərbaycanda müsiqi təhsilinin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsinin temin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi-

nin birgə işçi qrupunun yaradılması üzrə müvafiq emrin imzalanması da bas tutub. İşçi qrupa her iki nazirliyin mosul əməkdaşları, ali və orta ixtisas təhsil müəssisələri və Mədəniyyətşurası üzrə Elmi-Metodiki Mərkəzin təcrübəli sahə mütxəssisləri daxil ediləcək.

İmzalanan sənədi çox vacib hesab eden təhsil naziri Misir Mərdanov, bu sənədə göstərilən bəndlərin her birinin icrasının önemliliyini qeyd edib. Nazir, Azərbaycan tarixi və digər bu kimi fənlərdən bu mədəniyyət ocaqlarına getməyin üstünlüğünü vurgulayıb: "Elə bir mühit yaradılmalıdır ki, ister şagirdlər, tələbələr, isterse də müləllimlər teatrla məcburiyyət qarşısında deyil, isteyərlər getsinlər. Sözsüz bunlar olduqca önemli məsələlərdir və imzalanınan bu sazişin her bir bəndinin icrası onluidür".

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Turizm İnsti-

tutunun rektoru Cəfər Cəfərov, eləcə də mədəniyyət və turizm nazirinin müavinləri, Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.

Hollivud ulduzu

"Bakı, mən səni sevirəm!" layihəsində

Məşhur Hollivud ulduzu Aziya Arcanti da "Bakı, mən səni sevirəm!" layihəsində iştirak edəcək.

Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın APA-ya verdilər məlumat göra, A. Arcanti çökilişlərlə əlaqədar iyunun 29-da Bakıya golub.

Qeyd edək ki, Rusiya, Belarus, Litva, Portugaliya, Böyük Britaniya kimi ölkələrin aktyorları, aktrisaları və rejissörər artıq çökilişlərdə iştirak ediblər. Yaxın günlərdə İtaliya və Türkiyədən ulduzların Azərbaycana gəliş gözlənilir.

Xatırladaq ki, layihənin rəhbəri Heydər Əliyev Fon-

dunun vitse-prezidenti Leyla

Əliyeva, prodüserləri Yeqor

Konçalovski və Nadir Ma-

canovdur.

"Bakı, mən səni sevirəm" layihəsi 10 filmdən ibarətdir. Hər filmin xrono-

metrajı 9 dəqiqədir. Artıq 8

filmən çəkilişləri yekunla-



Bakıda Belarusun faşist işşalindan azad olunması ile bağlı "Yaddaş" sərgisi açılıb

Bakı Muzey Mərkəzində Belarusun faşistlərdən azad olunmasına ildönümüne həsr edilmiş "Yaddaş" adlı foto-sərgisinin açılışı olub. APA-nın xəbərino görə, sərgidə 1941-1945-ci illəri öks etdirən 30-dan çox foto-ekspozisiya nümayiş etdirilir. Tədbirdən açılışında qonaqları salamlayan Belarus səfiri Nikolay Paskeviç Belarusun azad olunmasına Həzi Aslanov, Arif Mehdiyev



kimi tanınmış azərbaycanlıların roluunu qədər davam edəcək.

"Mahmud və Məryəm" filminin yaradıcı heyəti dəyişilib

Xalq yazarı Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanı esasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmin yaradıcı heyətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, film Türkiyədə yarımçılan populyar "Kuzey-Güney" serialının rejissoru Mehmet Ada Öztek'inin rejissorluğu ilə çökiləcək. Filmde Mahmud rolunu "Öyle bir geçər zamanı ki..." teleserində Alper Salıran, Meryəm rolunu isə 23 yaşlı Egezi Asaroğlu çıxış edəcəkdi.

"Mahmud və Məryəm"-in çəkilişlərinə isə Eva Dədova oynayacaq.

Hazırda filmin esas yaradıcı heyəti, eləcə də Türkiedə yaşayan azərbaycanlı aktrisa, filmde Mahmud xalası Qemər Banunu oynayacaq Məlahət Abbasova Bakıdakı.

Yaradıcı heyət filmin çəkilişləri üçün göstərilən yarışlarda keçirən və çəkiliş meydancalarını müəyyənləşdirir. Yaradıcı heyətin Bakıya səfəri isə 3-də başa çatacaq.

"Mahmud və Məryəm"-in çəkilişlərinə isə 23 yaşlı Egezi Asaroğlu çıxış edəcəkdi.

Şəki Xan Sarayının kompleks şəkildə "Dünya irsi"nə düşməsi üçün iş gedir



Şəki Xan Sarayının "Yu-xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı işləmə şəhərinə dəvət atıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı işləmə şəhərinə dəvət atıb.

Medəniyyət və Turizm Nazirliyi ilə Şəki şəhər icra Hakimiyyətinin birgə təşkilatçıları ilə Şəki Xan Sarayının 250 ilinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub. Übəlye tədbirləri iyul 4-dən etibarən "Yuxarı Baş" tarix-memarlıq qoruğunə ərizə-sində başlayacaq. Tədbirlər çərçivəsində XVIII əsr Şəki xanlığının tarixini oks etdiyin teatrlaşdırılmış sehnənin təqdimatı və qələbələrinə qədər dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

xarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Ekspertlər abidənin "Dünya irsi" siyahısına daxil edilmə şəhərinə dəvət atıb.

Şəki Xan Sarayının "Yu-

Mahir Şükürov: "Futbolu ataram, ancaq daha Azərbaycanda oynamaram"

Azərbaycan milli komandasının futbolçusu
Mahir Şükürovun Qol.Az saytına müsahibəsi

— Coxdandır, görünmürsən. Nə işlə möşgulsan?

— Birinci növbədə istirahət etmək mögəl idim. Eyni zamanda fərdi məşqlərimi davam etdirirdim.

— Belə xəbərlər yayılıb ki, kar-yerəni Avropada davam etdir-mək istiyorsun. Niye Azərbay-canda yox, məhz Avropana?

— Birincisi, onu deym ki, Azərbaycanda oynamaq istəmirdim. Futbolu ataram, ancaq daha Azərbaycanda oynamaram. Çünkü ölkəmizdə futbol yoxdur. Mən Rusiyada legioner heyəti yaşayıb, geri qayıtdıqdan sonra çempionatımızın gedisi-timi gördüm. Futbolumuz daha da geri gedir. Mənə lazım deyil ki, bə-ziləri kimi futbol oynamayıb, pul qazanıb. Belə olsa, futbol ataram. Şükür Allaha 29 yaşım var, bir çox futbolçuların qazanmadığı nailiyətləri əldə etmişim. Həm maddi, həm də uğur baxımdan. Mənim üçün forqı yoxdur, günə bù gün futbolu karyerəm bitirirəm. İndiyə-dək qazandıqlarını seksen yaşına qədər bəsimdir.

— "Qobələ" klubundan niyo-ayrıldın?

— Klub rəhbərliyi ilə danışqdan sonra qarşılıqlı razılıqla ordan get-di. Birinci mən özüm getmək istədim. Bütün bildirdim.

— Bəs, bundan sonra yerli klublardan təkliflər aldınız?

— Bəli, təkliflər olmuşdu. An-caq yaxın bir adamın məni bu məsələdə aldatdı. Qabaqcədan deym ki, bu insan menecərini deyildi. Əvvəlcə danışığımız olsa da, sonradan boyun qəzirdildi.

— Ola bilərmi ki, məhz bu amil sənə psixoloji baxımdan pis təsir edib? Və məhz buna görə Azərbaycanda oynamamaq qərara gəldin?

— Bunun da çox böyük təsiri olduğunu söyləmek olar.

— Bəs, tez-tez klubunu dəyiş-

məyinin səbəbi nədir?

— Əvvəla mən "Anji"də çıxış edəndə mövəsümün axırına kimi oy-nadım. Bəziləri kimi, altı aydan sonra qayitmadım. Mövəsümün so-nunda klubdan ayrılmagımın səbəbi də məlumdur. Klub həyətin bir ne-qə milyon dollarlıq futbolçularla gücləndirmək istəmədi. Axi orada mənim seviyyəmdə futbolcu olma-yacaqdı ki, onuna mübarizə aparıb. Birde ki, əger klubumu deyiş-məsyidim, mənim həzirdə heç bir şeyim olmazdı. Elə Zaur Tağızadə-nı nümunə göstərmək olar. İlk önce deym ki, ona bir insan və bir futbolcu kimi çox böyük hörmətim var. Zaur o vaxtla "Xəzər Lənkə-ran" almış istəsə de, o, "Neftçi" də qalmağı üstün tutdu. Baxmayaraq ki, "Xəzər Lənkəran" ona "Neftçi"-dən iki dəfə artıq pul verdi. Amma həzirdə Zaur Tağızadə "Neftçi"-də yoxdur. Orada no möşqci, na do-meneçer kimi işləyir. Yalnız komandanın avtobusu üzərində bir şəkli var. Yeni, bù gün Azərbaycan futboluna patriotluq yaraşdır. Bura-da futbolçudan istifadə edərək başlarını adaldılar. Lakin bəzi futbolçular kimi avam olmamışam. Əgər mən düzgün addım atmasayı-dım, heç bir şeyim olmazdı, indi cölərlər qalardım. Kim deyirse ki, pul üçün oynamıram, yalan danış.

— Mahir, hər haldə ölkəmizdə oynamaq istəməyinin, küs-künlüyünün səbəbi nədir?

— Bizi kılınan fikri odur ki, qıraqdan legioner futbolçuların pul qazansınlar. Azərbaycanlı futbolcu-bəş manat artıq istəyəndə isə deyil-lər çoxdur. Bizi futbolcular möğ-lub oländən sonra heç olmasa çöle çıxında utanır. Legionerlərin isə heç vecinə də olmur. Diskotekaya gedib yeyib-icib möğləbiyyəti unudurlar.

— Bundan sonra karyerəni hansı ölkədə davam etdirəcəyin



bilinir?

— Bu haqqda hələ açıqlama ver-mək istəmirəm, vaxtı goləndə hər şeyi deyəcəm.

— Klublarımızın Avroliqada mərhələ adlaməq şanslarını necə görürsən?

— Mən onların bir ne-qə mərhələ keçəcəklərə inanıram. Lap tu-taq ki, birinci mərhələni keçdilər. İkinci mərhələdən nə edəcəklər? Axi raqiblər get-gedə güclənlər. İlk mərhələdə zəif komandanı udmaq-la deyil ki?

İnkişafdan danışsaq da, ne-qə il-dir ki, bir komandanızı belə qrupa düşə bilmir. Hansı inkişafdan söbhət gedə bilər? Ona görə də, ölkə-mizə legionerlərindən seviyyəsi-sini gotirmək lazımdır. Gedib 100-150 minlik legioner gotırıb qiymət-lərini sünə şəkildə qaldırırlar. Sonra da bù yaxıq legioner qalır biz futbolçuların ayagının altında. Milyonluq futbolçuların şəkildə qaldırırlar. Lakin bəzi futbolçular kimi avam olmamışam. Əgər mən düzgün addım atmasayı-dım, heç bir şeyim olmazdı, indi cölərlər qalardım. Kim deyirse ki, pul üçün oynamıram, yalan danış.

— Niye sözürlər?

— Nə bilim, klubların rəhbərlərindən, meydancaların durumundan narazı qalırlar. Sonra deyirler ki, burada çempionat yoxdur.

Əli HƏYATI

— Nənəm, bəzən rəhbərlərindən, meydancaların durumundan narazı qalırlar. Sonra deyirler ki, burada çempionat yoxdur.

— Qeyd edək ki, 2006-ci ilde peşəkar futbolçu karyerasını başa-vuran Zidan hazırda "Real" (Madrid) klubunun idman direktoru vəzifəsində çalışır.

— Nənəm, bəzən rəhbərlərindən, meydancaların durumundan narazı qalırlar. Sonra deyirler ki, burada çempionat yoxdur.

— Bundan sonra karyerəni hansı ölkədə davam etdirəcəyin

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul

Milli Mətbuatın yaranmasının 137 illik günü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsinin

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində —CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variyanti (müəllifin imzası göstəriləməlidir) 3 nüsxə

4. Yaziların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq surəti (möhür və baş redaktorun imzası)

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)

3. Şəxsiyyət vəsiqəsi və surəti,

4. Şəxsi VÖEN və surəti,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).

Qeyd : İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müräbit edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti öks etdirmədiyi hallarda yazı müsbəqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılır.

Yaziların qəbulu 12 iyul 2012-ci il tarixində başlayır, 12 iyul 2012-ci il tarixdə başa çatır.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yənində Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul 2012-ci il tarixindən itibarət.

Yaziların rəsmi iş